

UOT: 09.; 811.411.21.

## SEVİNC BAYRAMOVA\*

### ƏHMƏD BİN HƏSƏN ÇARPƏRDİNİN “ŞƏRH ƏŞ-ŞAFİYƏ Fİ-TƏSRİF” ƏSƏRİNİN BAKI ƏLYAZMALARININ ƏN QƏDİM NÜSXƏSİNİN TEKSTOLOJİ TƏHLİLİ

*Orta əsr alimlərindən olan İbn Hacibin Ərəb dilçiliyinin Sərf (morphologiya) bölməsindən bəhs edən “Şafiyə” əsərinə yazılın coxsayılı şərhlər arasında Əhməd bin Həsən Çarpərdinin “Şərh əş-Şafiyə fi-t-Təsrif” əsəri ənənəvi yer tutur. Əsərin dönyanın müxtəlif ölkələrinin institut, muzey və kitabxanalarında onlarla əlyazma nüsxəsi mövcuddur. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda əsərin 18 ədəd əlyazma nüsxəsi mühafizə olunur. Həmin nüsxələr arasında B7492 şifli nüsxə ən qədimidir. Belə ki, nüsxə müəllifin sağlığında İsmayıllı bin Salman əl-Buli tərəfindən h. 734-cü ildə səfər ayının 4-də (1333-cü il, 14 oktyabr) Türkiyədə Ərzincanda “Xətbiiyyə” mədrəsəsində köçürülmüşdür. Məqalədə nüsxənin elmi-paleoqrafik təsvirini vermiş və tekstoloji tədqiqata cəlb etmişik. Tekstoloji tədqiqat zamanı nüsxəni həm ayrıraqda, həm də digər nüsxələrlə qarşılıqlı müqayisəsini apararaq alınan nəticələri geniş şəkildə izahını verməyə çalışmışıq. Nəticə olaraq qeyd etmək istərdik ki, nüsxə qədimliyi ilə yanaşı digər nüsxələrlə müqayisədə daha az təhrif olunması ilə də seçilir.*

**Açar sözlər:** Ərəb dilçiliyi, mətnşünaslıq, şərh, əlyazma, nüsxə, paleoqrafiya, tekstoloji tədqiqat.

Orta əsrlərdə elmin dili ərəbcə olduğundan bu dilin yüksək səviyyədə öyrənilməsi dövrün tələblərindən biri idi. Ərəb dili sahəsində yazılın coxsayılı əsərlər arasında İbn Hacibin (1175-1249) “Şafiyə”si elm əhlinin diqqətini hər zaman öz üzərinə çekmişdir. İbn Hacibə qədər ərəb dilçiliyi sahəsində yazılın əsərlərdə sərf (morphologiya) nəhvin (sintaksis) bir bölümü olaraq ələ alınırdı. İbn Hacib isə nəhvə dair “Kafiyə” əsərini yazdıqdan sonra sırf sərfələ bağlı olan “Şafiyə” əsərini qələmə almaqla bu iki elmi bir birindən ayırmışdır. Qeyd edək ki, “Şafiyə” ərəb dilinin sərf bölməsi sahəsində yazılın ilk müstəqil əsər hesab olunur. Geniş oxucu kütłəsinin marağına səbəb olan əsərə başda alimin özü başda almaqla onlarla alim tərəfindən səksənə yaxın şərh və haşiyələr yazılmışdır [1, s. 1020-1022], [2, s. 370-371], [3, s. 535-537]. Ərəb dilinin sərf bölmənən əsaslı şəkildə ələ alan və onu sistemli şəkildə açıqlayan “Şafiyə” əsəri bir çox İslam ölkələrində, o cümlədən, Osmanlı dövləti zamanında və sonralar mədrəsələrdə uzun müddət əsas dərs kitabı olaraq tələbələrə tədris olunmuşdu [4, s. 288].

İslam şərqində zəngin ədəbi irs təşkil edən şərhlər demək olar ki, bütün elm sahələrini əhatə etmişdir. Orta əsrlərdə meydana gələn şərhçilik bütün elmlərin inkişafında təkamül rolunu oynamışdır. Bəzi hallarda əsərə yazılın şərh əsərin özündən daha çox rəğbət görmüşdür. İbn Hacibin “Şafiyə” əsərinə yazılın şərhlər arasında orta əsr Azərbaycan alimlərindən olan Əhməd bin Həsən Çarpərdinin (1265-1346) “Şərh əş-Şafiyə fi-t-Təsrif” əsəri daha çox bəyənilmiş və məktəb və mədrəsələrdə tədris olunmuşdur. Eyni zamanda əsərə şərh və haşiyələr də yazılmışdır. Dönyanın müxtəlif institut, muzey və kitabxanalarında əsərin onlarla əlyazma nüsxələri mövcuddur. AMEA M.Füzuli adına Əlyazmalar institutunda əsərin 18 ədəd nüsxəsi saxlanılır.

Əhməd b. Həsən Çarpərdi bu əsəri əsasən, qeyri ərəblər, xüsusən, turkdilli, o cümlədən, azərbaycanlı şagird və tələbələr üçün nəzərdə tutmuşdur. Əsər eyni zamanda qeyri ərəblərin Şərqi elmi düşüncələri, yazı qaydalarını öyrənib tətbiq etmə yollarını da asanlaşdırılmışdır [5, s. 14]. Alim əsəri yazarkən İbn Hacib və Zəməxşərinin (1075-1144) əsərlərinin müqayisəsini aparmış və onların elmi metodlarından bəhrələnmişdir [6, s. 91]. Bunun nəticəsində şərhdən daha çox yeni-yeni elmi müddəələrdən ibarət olan mükəmməl bir əsər ortaya çıxmışdır. Əsər istər müstəqil, istərsə də digər şərh və haşiyələrlə birlikdə dəfələrlə çap olunmuşdur [7, s. 543].

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında **مجمعوٰة الشافیٰ فیه متن علمي الصرف و الخط** (Məcmuatış-Şafiyə fihi mətni ilmeyis-Sarf val-Xatt) adlı çap kitabının bir nüsxəsi mövcuddur. İstanbulda çapdan çıxan həmin kitabda Əhməd bin Həsən Çarpərdinin şərhi, alimin öz şərhinə yazdığı haşıyə ilə bərabər Zəkeriyə Ənsarının və Nəqrəkarın şərhləri də yer alır [8].

Əlyazma kitabı adından da göründüyü kimi mətbəədə basılıraq çoxaldılmışdan əllə yazılmış əsər və ya risalədir. Qədim dövrlərdə bunlar nüsxə adlanırdı. Nüsxələrin çoxaldılması müxtəlif insanların əl əməyinin məhsuludur. Bu səbəbdən aralarında fərqliliklərin olması qəçinilməzdir. Mətnşünaslıq sahəsi ilə məşğul olan alımlar əlyazma əsərləri üzərində apardıqları araşdırimalarda nüsxələrin paleoqrafik xüsusiyyətlərinin araşdırılmasının əlyazma mətnlərinin düzgün oxunuşu, tekstoloji tədqiqi, yaranma tarixi və yerinin müəyyənləşdirilməsi kimi məsələlərin həllində böyük əhəmiyyətə malik olduğunu hər zaman qeyd etmişlər. Əlyazma kitablarının paleoqrafik və orfoqrafik xüsusiyyətlərinin öyrənilməsi orta əsr mətnlərini oxumaq, köçürülmə tarixi göstərilməmiş əlyazmaların tarixini, yazıldığı və köçürüldüyü yeri müəyyən etmək üçün də çox zəruridir [9, s. 8]. Görkəmli alimimiz Məmməd Adilov yazılı abidələrin pqləoqrafiyasından bəhs edərkən ilk növbədə onların yazıldığı yeri və zamanı, kağızın növü və ölçüsünü, xəttin xüsusiyyətlərini, vərəqlərin nömrələnmə üsulunu, kağızda olan su nişanlarının (filigranların) növlərini, əlyazmada mövcud ornament və miniatürün əsərin məzmunu ilə əlaqəsini, mürəkkəb və boyalarını, cildini və s. müəyyənləşdirməyin vacibliyini vuruğlamışdır. [10, s. 68]. Akademik Möhsün Nağısoylu paleoqrafik araşdırımların nə qədər əhəmiyyətli olduğunu qeyd edərək belə yazır: “İlk növbədə tarixləri bəlli olan ayrı-ayrı nəfis əlyazmaların paleoqrafik xüsusiyyətləri geniş və ətraflı araşdırılmalıdır. Belə bir araşdırmanın yerinə yetirilməsi aydındır ki, müəyyən bir dövrün paleoqrafiyası haqqında ümumi təsəvvür yaratmağa imkan verə bilər...” [11, s. 11].

Azərbaycan xalqının yeganə əlyazmalar mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dünyanın ən zəngin Şərq əlyazmaları və arxiv materialları toplanmışdır. Əhməd bin Həsən Çarpərdinin “Şərh əş-Şafiyə fi-t-Təsrif” əsərinin burada mövcd olan on səkkiz ədəd əlyazma nüsxəsi arasında B-7492 şifrində mühafizə olunan ən qədim nüsxənin elmi-paleoqrafik təsvirinə nəzər salaq.

Əlyazma mətni Şərq istehsalı olan noxudu rəngli qalın vərəqlərə qara rəngli mürəkkəblə nəsx xətti ilə yazılmışdır. Mətndə (قوله) sözünün yazılışında nisbətən qalın xətt nümunəsindən istifadə olunmuşdur. Nüsxədə (بَ تَ جَ يَ) (bə, tə, cim, xa yə, tə-mərbutə) hərflərinin nöqtələri qoyulmayıb. Məsələn: زِيَادَه - زِيَادَه، اسْدَال - اسْدَال، حَمْلَه - حَمْلَه، غَيْرَ - غَيْرَ.

Mətnin haşıyələrində və sətir aralarında sonlara doğru getdikcə azalan şərh və qeydlər var. Əlyazma Şərq üsulu ilə səhifələnmişdir. Alimin adı əlyazmanın əvvəlində gözəl xətt nümunəsi ilə yazılmışdır. Əlyazmanın kənarlarında rütubətdən əmələ gəlmış ləkələr var. Əsərin əvvəli və sonu belədir.

نحمدك يا من بيده الخير والجود... أما بعد فيقول... فخر الملة والدين أبو عبد الله أحمد بن الحسن الجبردي... لعل كان:  
كتاب التصريف الذي صنفه الفاضل المحقق... ابن الحاجب... قوله التصريف...  
لأنها بمعناها في الغاية والانتهاء والله أعلم بالصوب وعليه المرجع

Son:

Nüsxə katib İsmayıł b. Salman əl-Buli tərəfindən h. 734-cü il səfər ayının 4-ü, cümə günü (1333-cü il, 14 oktyabr) Ərzincanda “Dərun-nəsr”də “Xətbəyyə” mədrəsəsində köçürülüb tamamlanmışdı. Əsər hər səhifədə 25 sətir olmaqla əlyazma toplusunun 2b.-112b. vərəqlərini əhatə edir. Ümumi həcmi 237 vərəqdən ibarət olan əlyazmanın ölçüsü 16x24sm., cildi Şərq medalyonları ilə bəzədilmiş qəhvəyi rəngli köhnəlmış dəridir [12], [13, s. 85]. Qeyd edək ki, nüsxə alimin sağlığında, yəni ölümündən 12 il əvvəl Türkiyədə köçürülmüşdür.

Orta əsr klassiklərinin ortaya qoyduqları elmi və ədəbi abidələr müxtəlif ölkələrə, fərqli ədəbi məktəblərə, fəlsəfi cərəyanlara və dini təriqətlərə mənsub olan katib, xəttat və filoloqlar

tərəfindən əsrlər boyu üzləri köçürülrək çoxaldılmışdır. Bu sırada əsərlər müxtəlif təhriflərə məruz qalmışdır. Qeyd edək ki, orta əsr klassiklərinin əsərlərinin üzlərini köçürən katib və xəttatların hamısı savadlı olmamışdır. Bu sahədə hər tərəfli bilik və bacarığa sahib olan, öz sənətlərinin dəyərini bilən katib və xəttatlarla yanaşı sadəcə ərəb əlifbasını bilməklə kifayətlənərək zamanın tələblərinə uyğun olaraq, Şərqi dillərində (ərəb, fars və türk) yazılmış ayrı-ayrı sahələri əhatə edən əsərlərin üzlərini sırf qazanc məqsədi ilə köçürüb çoxaldanlar da az deyildir. Həmin katiblər əsərin dilini və məzmununu, eləcə də onun imla qaydalarını bilmədən mexaniki şəkildə köçürərək, əsərin yeni əlyazma nüsxəsini yaratmışlar. Bu da həmin əlyazma əsərlərində ciddi və kobud səhvlerin meydana gəlməsinə səbəb olmuşdur. Odur ki, orta əsr abidələri üzərində yol verilmiş müxtəlif xarakterli təhriflər və onları meydana gətirən səbəblərin öyrənilməsi, araşdırılması elmi baxımdan məsuliyyət tələb edən məsələlərdəndir. Görkəmli mətnşünas alimimiz Kamandar Şərifov bunu belə açıqlayır. Katib və xəttatların orta əsr mənbələrində yol verdikləri təhriflər nəticəsində ayrı-ayrı klassik abidələrin bir-birində fərqlənən müxtəlif redaksiyaların əmələ gəlməsinə səbəb olmuş və həmin abidələrin müasir tədqiqatçı alımlər tərəfindən mətnlərin düzgün, müəllif iradəsinə uyğun şəkildə bərpa olunması yolunda böyük çətinliklər, bəzən isə həll edilməz problemlər yaratmışdır [14, s. 49, 54]. Bu hallarla Əhməd bin Həsən Çarpərdinin “Şərh əş-Səfiyə” əsərinin Bakı əlyazma nüsxələrində rastlaşdırıldı. Məqalədə qədim nüsxə olaraq ələ aldığımız əlyazmanın əvvəldən axıra kimi tekstoloji tədqiqatını apardıq və əldə etdiyimiz nəticələri oxuculara daha aydın şəkildə çatdırı bilmək üçün onları aşağıdakı bəndlərə ayıraq müəyyən etdiyimiz başlıqlar altında cəmləsdirmişik. Qeyd edək ki, mətnədə düşən söz, ifadə və cümlələri daha adın şəkidi üzərə çıxartmaq üçün onları qalın kursivlə vermişik.

#### • Mətndə işaret, şəxs, bitişən əvəzliliklər, ön qoşma, ədat və onlarla birlikdə işlənən sözlərin düşməsi.

وَ عَوْضُوا النَّاءَ عَنْهَا وَ فِي نَحْوِ اجَانَةِ 3/16a، عَلَى الْمُتَحَركِ مُمْكِنًا مِنْ حِيثِ النَّقْطِ 3a/24 وَ فَتحِ الْفَافِ فِي انْطَلِقِ 3a/24  
أَنَّهُ حَمَلَ ظَبِيبًا عَلَى عَمِ الْثَّلَاثَةِ يَجْتَمِعُ 5/27b بِمَا كَانَ عَلَى أَكْثَرِ مِنْ تَلَاقِهِ أَحْرَفُ 24/25a، اتِّسَارَهُ إِلَيْهِ أَنَّهُ فِي بَعْضِ صُورِ 10/21a  
هُوَ 21/42a، لَا يَكُونُ إِلَّا ذَلِكُ وَ مَا لَيْسَ طَرْفًا وَ قَبْلُ 17/36b، فِي الْكَثِيرِ عَلَى حَمْوَلِ 22/31b وَ انَّمَا لَا يَنْسَبُ 8/30a، الْيَاءُ  
وَ 12/64b وَ جَوَابَهُ أَنَّهُ بَعْدَ لَعْدِ 11/63a وَ امَّا أَنَّ لَمْ تَبْدِلْ 10/44a، مَا قَبْلَهُمَا عَنْ مَا بَعْدَهُما 2/43a، عَذْ سَبِيبِهِ مِنَ الْيَمِينِ  
مِنْ سَأْلٍ وَ انَّمَا 7/72a مِنْ يَتَمَّلُ الْعِيشِ إِيْ مِنْ يَعْشُ 1/71a يَقْالُ زِيَادَهُ فِي الْهَمْزَهِ الْأَوَّلِ 2/65b، فَسَمِهِ تَلَاقَتِهِ اَقْسَامٍ وَ ذَلِكُ لَاهَهُ  
الْوَاوُ 23/82a، عَلَى الْوَجْهِ الْمُسْتَرْوَطِ يَعْنِي أَنْ مَوْافِقَتِهِ 12/77a، عَلَى الْفَعْلِ بِلِهِ هِيَ اسْمُ 13/77a، جَاءَ فِي نَحْوِ يَسَاءِ 13/75، هُوَ  
قَوْلُهُ الْخَلِيلُ فَلَانَهُ لَمَّا جَمَعَ خَطْهَةً عَلَى خَطَاءِ 15/87b، وَيَاءُ فِي نَحْوِ رِيَاضِ

#### • Mətndə söz və sözbirləşmələrin düşməsi

مِنْ 2/8a وَ لَا يَلْزَمُ سَبِيبِهِ شَيْءًا مِنْ ذَلِكِ 24/6b، بَعْضُ احْكَامِ الْوَقْفِ إِيْضًا 2/3b وَ فَتحِ الْفَافِ فِي اِنْطَلِقِ 3a/24  
فِي تَسْرِحِ دِيَوَانِ الْمُتَتَبِّيِّ حَتَّى لِغَةَ 9/14a مِنْ صَرَّهُ يَصْرُّهُ وَ يَصْرُّهُ 9/14a وَ فِي مِنَ الْثَّلَاثَيِّ وَ الْرِّبَاعِيِّ 13/8b  
وَ اَسْمَاءِ اِيْضًا 13/21b وَ الْمَفْعُولِ وَ اَفْعُلِ التَّضْعِيلِ وَ الصَّفَةِ الْمُتَبَيِّهِ مَتَّلِقًا 16/14b، فِي اَحْبَبَتِهِ سَادَ مِنْهُ مِنْهُ الْهَجَبِونِ  
لَمْ يَجِدْ فِي غَيْرِ الصُّورِ الْمُسْتَقِنَّةِ الْأَفْتَيْلُ وَ فَتَيْلُ وَ فَتَيْلُ وَ فَتَيْلُ 13/19a، قَوْلُهُ وَ التَّزَمُوا اَيِّ التَّزَمُوا حَنْفُ حَرْفِ الْعَلَةِ 1/16a  
وَ الْمَذْكُورُ يَنْقُسِمُ إِلَيْهِ مَا يَكُونُ 21/35a، فَلَانَهُ يَلْزَمُهُ أَنْ يَقُولَ عَلَى 7/21b، الَّذِي حَمَلَ هَذَا التَّسَارُوحَ عَلَى تَفْسِيرِهِ مَمْنُوعِ 12/21a  
فَلَوْ كَانَ جَمِيعًا 4/30b وَ حُكْمَ الْاَعْدَالِ 9/30b، لَفَرْقُ بَيْنِ هَذَا الْمَنْسُوبِ وَ بَيْنِ الْمَنْسُوبِ إِلَيْهِ عَدْدُ اَسْمَ رَجَالِ 24/25b  
وَ قَالَ الشَّاعِرُ 16/45a، اِذَا اَتَكَلَّمُ اَمْرَأَهُ مُحَمَّدٌ عَلَى الصَّحِيحِ 13/44b، لَالَّهُ عَلَى حَرْكَةٍ وَ اَمَّا اَنَّ لَمْ تَبْدِلْ 10/44a، لَكَانَ الْمَفْرَدُ  
وَ بِطَرِيقِ 9/72b وَ لَمْ تَحْرِكَ التَّوْيِينَ لِاتِّقاءِ السَّاكِنِيِّنَ فَسَارَ 12/72b، الْحَرْكَاتُ وَ السَّكُونُ وَ الْخَلَافُ 14/58a، صَرَزُ الْبَيْتِ  
لَانْ حَبَّاَةُ جَبَيَا 22/90b، مُوجِبُ ذَلِكَ قَوْلُهُ وَ تَرْتِطُ 4/84b وَ هُوَ اِيْضًا قَلِيلُ قَوْلُهُ وَ تَحْدِفَانِ 8/83b، الْجَوَازُ اِمَّا بِطَرِيقِ الْوَجْبِ  
اللَّسَانُ اُولُ اَخْرِيِّ حَافِتَهِ 14/96b، اِذَا كَانَ اُولُها كَلِمةً يَصْحُحُ الْاِبْتَاءَ 4/96a، لَحَانُ

#### • Mətndə ifadə və cümlələrin düşməsi

قَوْلُهُ التَّصْرِيفُ عَلَمْ بِاَصْوَلْ تَعْرِفُ بِهَا اَحْوَالَ اِبْنَتِهِ الْكَلِمَةِ الَّتِي لَيْسَ يَاعِرَابُ لَمَا كَانَ قَوْلُهُ عَلَمْ سَامِلاً لِلْمَقْصُ وَ غَيْرِ 15/3a  
وَ هُوَ الْكَسْرُ اَذْ لَا يَحْتَاجُ بِهِ اَلِي تَحْرِيكِ عَضْلَةِ وَاحِدَةٍ وَ عَلَمْ اَنَّ الْفَتْحَ اَحْفَفَ مِنْهَا اَذْ لَا يَحْتَاجُ فِيهِ اَلِي تَحْرِيكِ 20/7b  
لَأَنَّ الْأَفْرَادَ الزَّهْنِيَّةَ لَفْعُ اَعْمَمَ مِنْ هَذِينَ الْمَثَالِيْنَ وَ اَنَّ لَمْ يَوْجُدْ فِي الْخَارِجِ غَيْرَهُمَا فَقَوْلُهُ وَ نَحْوُ اَبِيلُ وَ بَلْزُ لِلْنَّظَرِ 20/4  
لَأَنَّ الْأَفْرَادَ الزَّهْنِيَّةَ لَفْعُ اَعْمَمَ مِنْ هَذِينَ الْمَثَالِيْنَ وَ اَنَّ لَمْ يَوْجُدْ فِي الْخَارِجِ غَيْرَهُمَا فَقَوْلُهُ وَ نَحْوُ اَبِيلُ وَ 8a/4، اَفْرَادَ الزَّهْنِيَّةَ وَ قَوْلُهُ  
مِنْ 11/9a، اَنَّمَا يَرِيدُ الْحَقَّ بِمَزِيدِ الْرِّبَاعِيِّ وَ مَرَادُ الْمَصْنُوفِ الْحَاقِهِ بِمَزِيدِ الْخَمَاسِيِّ 3/9a بَلْزُ لِلْنَّظَرِ اِلَيْ اَفْرَادَ الزَّهْنِيَّةِ وَ قَوْلُهُ  
حِيثُ اَنَّهَا تَلَقَّأَتْ اَوْ اَرْبَعَةَ اَوْ خَمْسَةَ مِنْ حِيثُ اَنَّهَا زَانَدَهَا اَوْ اَصْلِيَّهَا وَ كَيْفَ تَعْرِفُ الزَّائِدَ مِنْ الْاَصْلِ بِالْمَقْبَلَةِ بِالْفَاءِ وَ الْعَيْنِ وَ الْاَمِّ  
وَ لَكِنْ لَوْتَبَتْ طَلْحَتْ اَطْوَمْ بِكَسْرِ الْفَاءِ فِي الْمَاضِيِّ، اَوْ طَحَتْ اَطْبَيْ بِعَضِهِمَا 22-21/13b سَوَاءَ كَانَتْ ذَلِكَ الْحَرْفُ تَابِتَةً اوْ مَحْزُوفَةً

Mətnşünaslığın metodiki üsullarından biri mətni tərtib edərkən nüsxə fərqliliklərinin göstərilməsidir. Məqalədə qədim nüsxə olan əlyazmanın bütövlükdə tekstoloji tədqiqatını apardıqdan sonra onu digər nüsxərlə qarşılaşıdıraraq müqayisəli şəkildə təhlilini aparardıqdan sonra nəticələrini aşağıda geniş şəkildə qeyd etmişik. Qeyd edək ki, möritərizə içərisində verdiyimiz sıfırlar müqayisəsini apardığımız əlyazma nüsxələridir.

B2684.132a/12, C596. 151b/7, 86a/4). (بعد) ان يكون الحرف تابعة للحركة 4/8 (B5562. 93a/13). B260.141a/13، وهي النقطة و الورع تابعاً. 87a/4. ve B3485.159b/13. (B233.172b/18، انهم لم يدخلوا الاذمام 12. 95a/11st. ) هو (B5695.170a/2st., B5562. 93b/21st, B233.159a/11st. ) لم يوجوا 7.1 (B260.157b/11, B2684.148a/8, B3485.175a/16, C596.164a/1) Nüsxələrdə olaraq da keçdiyi haşiyədə göstərilsə də əlimizdə olan əlyazmalarda bu varianta rast gəlmədik. في جمد 97b/25 (B233. 177a/5-6, B260.162a/18, B2684.152a/12, C596.168a/10, B5562. 105a/3). كمداً (B233.189b/12, B2684. 154b/13, B260.165a/16, C596.180a/11) بهوأ الصوت 99b/9. (B233.181a/17, B260.167a/6, B2684.156a/17, C596.171b/2) الاحتصار 100b/11. (B233.183b/2, B260.169a/14, B2684.158a/21, C596.173a/8) فجّر 102b/13. (B233.184b/4, B260.170a/16, B2684. 159a/21) ضطرب 102b/7. (B233.188b/21, B2684.163b/16, B5562.112b/19) اضطرب 105b/15. (B233.195a/17, B260.182a/3, B2684.170a/8, C 596. 182b/5) مفتوح 110a/15. (B233.195a/17, B260.182a/3, B2684.170a/8, C 596. 182b/5) فتوح الدال 113b/13. هي اخف (B233.197b/17, B260.185b/16, B2684.173b/11, C596. 185b/2) kimi nüsxələrdə rast gəlmədik.

Tekstoloji tədqiqata cəlb etdiyimiz B7492 şifirli nüsxənin digər on nüsxə ilə qarsılıqlı müqayisəsinin nəticəsi olaraq qeyd edə bilərik ki, bu nüsxədə ərəb dilinin qrammatik qadalarının pozlması halları digər eksər nüsxələrdə olduğu kimi çoxluq təşkil etmir. Bu əlazma kitabını qədimliyi ilə yanaşı daha az təhrif olunduğu diqqətə olaraq onu əsas nüsxə olaraq qəbul edə bilərik.

## ƏDƏBİYYAT

1. كاتب جلبي. كشف الزنون عن أسم الكتب و الفنون: [في ٢ مجلدات] \ كاتب جلبي. - استانبول: المطبعة البهتية، - ج. ١. - ١٩٤٣ . - ص ٢٠٥٦ .
2. Brokkelman C. Geschichte der Arabischen Literatur. Bd. 1, Leiden: Brill, 1943, 676 p.
3. Brokkelman C. Geschichte der Arabischen Literatur. Suppel.Bd. 1, Leiden: Brill, 1937, 973 p.
4. Dursun H. Osmanlı medreselerinde Arapça öğretimi ve okutulan ders kitapları c. 1, Çorm: GÜÇİFDC, 2002, 407 s.
5. Агаева Н.А. О рукописях комментария ал-Джарбарди к “Шафийа фи-с-Сарф” ибн Хаджиба // Средневековые рукописи и проблемы истории культуры Азербайджана, материалы научно-теоретической конференции, Баку: Элм, 1989, ст.14-15.
6. Садыховай. Рукописные экземпляры комментариев “Шафийа” Ал-Джарбарди; “Актуальные вопросы теории и методики преподавания языков и литератур народов ближнего и среднего востока // Республикаански научно-методической конференции. Баку, 1985, с. 90-91.
7. Karabulut A.R; Mercan İ.H. Kayseri Raşit Efendi kütüphanesindeki türkçe, arapça, farsca basmalar katoloğu. Kayseri: İl Halk kütüphanesi, 1993, 626 s.
8. مجموعۃ الشافیۃ فیہ متن علمی الصرف و الخط: \، إسٰتابول: العمارۃ، ١٣٥٧ھ - ٢٩٦ ص.
9. Жуковская Л. Текстология и язык древнейших славянских памятников. Москва: Наука, 1976, 367 ст.
10. Adilov M. Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2010, 223.
11. Nağısoylu M. Seçilmiş əsərlər Bakı: Elm, 2017, 652 s.
12. AMEA Əlyazmalar İnstitutu, B-7492/11154 شرح الشافية في التصريف للجاربردي
13. Bayramova S.B. Əhməd b. Həsən Çarpərdinin Şərh əş-Şafiyə əsərinin Bakı əlyazmaları // Azərbaycan MEA-nın Xəbərləri, Bakı: Elm, 2017, № 1, s. 84-87.

14. Şərifli K. Azərbaycan əlyazma kitabı və kitabxanaları. Bakı: Nurlan, 2009, 190 s.

*\*AMEA Məhəmməd Füzuli adına  
Əlyazmalar İnstitutunun doktoranti  
e-mail: sevincbayram@mail.ru*

**Sevindj Bayramova**

**Textological analysis of the oldest copy of baku manuscript  
of Ahmad bin Hasan Charpardı “Sharh ash-shafiya fit-tasrif”**

Among the numerous commentaries on Ibn Hajib's Shafiiyya, a section on the Sarf (morphology) of Arabic linguistics by one of the medieval scholars, Ahmad ibn Hasan Charpardı's Sharh al-Shafi'i fi-t-Tasrif occupies an important place. There are dozens of manuscripts of the work in institutes, museums and libraries around the world. 18 manuscripts of the work are preserved at the Institute of Manuscripts named after M.Fuzuli of ANAS. Of these, the B7492 shfiiri copy is the oldest. Thus, the copy was copied by Ismail bin Salman al-Buli during the author's lifetime on the 4th of the month of Safar in 734 AH (October 14, 1333) in the “Khatbiyya” madrasah in Erzincan, Turkey. In the article, we have given a scientific and paleographic description of the copy and involved it in textological research. During the textual research, we tried to give a detailed explanation of the results obtained by comparing the copy both individually and with other copies. As a result, we would like to note that the copy is not only ancient, but also less distorted than other copies.

**Keywords:** *Arabic linguistics, textual studies, commentary, manuscript, copy, paleography.*

**Севиндж Байрамова**

**Текстологический анализ древнейшей вакинской рукописи  
Ахмада бин Хасана Чарпарди «Шарх аш-Шафия фит-тасриф»**

Среди многочисленных комментариев к Шафийе Ибн Гаджиба, разделу по морфологии арабского языкоznания одного из средневековых ученых, «Шарх аш-Шафийитский тасриф» Ахмада ибн Хасана Чарпарди занимает важное место. Есть десятки рукописей работы в институтах, музеях и библиотеках по всему миру. 18 рукописей произведения хранятся в Институте рукописей имени М.Фузули НАНА. Из них сфигмоманометр B7492 является самым старым. Так, копия была скопирована Исмаилом бен Салманом аль-Були при жизни автора 4-го числа месяца Сафара в 734 г.х. (14 октября 1333 г.) в медресе «Хатбийя» в Эрзинджане, Турция. В статье мы дали научное и палеографическое описание копии и занимались текстологическими исследованиями. В ходе текстового исследования мы постарались дать подробное объяснение результатов, полученных при сравнении копии как по отдельности, так и с другими копиями. В результате мы хотели бы отметить, что копия не только древняя, но и менее искаженная, чем другие копии.

**Ключевые слова:** *Арабская лингвистика, текстоведение, комментарий, рукопись, копия, палеография, текстологическое исследование.*

*(Filologiya elmləri doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)*

**Daxilolma tarixi: İlkin variant: 16.03.2020  
Son variant: 15.06.2020**